



Xalq qəzeti

Gündəlik ictimai-siyasi qəzet

№ 253 (30081) 20 noyabr 2022-ci il, bazar

1919-cu ildən nəşr edilir

Web-sayt: www.xalqqazeti.com

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzeti redaksiya heyəti

Avropa Azərbaycanla Ermənistənin fərginə varmalıdır



Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə – siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmənunuq. Şərqi Tərəfdaşlığı programının əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

dairələri hələ de Ermənistəni dəstəkləməkdə davam edirlər. Fransanı başa düşürük, onlar tarix boyu zəif ölkələrə qarşı işğalçılıq siyaseti yürütmüş, bir sıra xalqlara zülm etmiş, əzablar vermişlər. Ona görə də indi işğalçı Ermənistəni dəstəkləməkləri başadışlışılardır. Ancaq Avropada və dünyada sivil xalqlar da var axı. Bəs onlar nə üçün XXI əsrde böyük bir şəhəri Xiroshima döndərmiş vəhşi qabilənin qahmarçısına çevriliblər?

Dövlət başçımız noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən demişdir ki, biz, sadəcə olaraq, bütün beynəxalq razılaşmala həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansıa öhdəliyi öz üzərimizə götürmüüsksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk. Amma Ermənistən yerinə yetirir? Yox!

Yaxud bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərqi Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Schubel'in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə dedi ki, Şərqi Tərəfdaşlığı programının müasirləşdirilməsinin və görülən işlərin nəzərdən keçirilməsinin vaxtı çatıb: "Bu programın yaradılmasından on ildən çox keçir və Şərqi Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Səzişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olublar. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki, erazilərimizin azad olunması xarici siyasetimizin pragmatizm üzərində quşulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş etdirir". Fikrimizcə, dövlət başçımız bu arqumentləri ilə Avropa üçün kimin kim olduğunu xatırladırdı.

(ardı 2-ci səhifədə)

Politoloqların fikrincə, son dövrlərdə Ermənistanda mövqe deyilən bir anlayış yoxdur. Sosioloqlar isə belə düşünürler ki, mövqesizliyin özü də bir mövqedir. Yəni bu adamlar həftənin əvvəlində Avropa ilə əməkdaşlıq və tərəfdaşlıqdan danışır, həftənin ortasında Rusiya ilə münasibətlərin "daha da yaxşılaşdırılması"nın vacibliyi barədə bəyanat yayır, şənbə-bazar günləri isə Ağ evə emissar göndərirler. Növbəti həftə nəzərə çarpan "yenilik" isə həftənin ilk günlərinin Rusiyaya inam ifadə etmələri ilə başlanması olur.

Azərbaycanın mövqeyi isə açıq-aydındır. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, bizim sözümüz də imzamız qədər keçərli və kəsərlidir. Biz son 30 ildə üzərimizə götürdürüyümüz bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmişik. Ermənistən isə üzərinə götürdürüyü öhdəliyi bircə gündən sonra "unudur". Özü də Avropanın və dünyadan gözü qarşısında. Buna baxmayaraq, Avropa yenə də Ermənistən yanındadır.

XXI əsrde BMT üzvü olan bir ölkənin ərazisinin 20 faizini işğal altında saxlamaq, həmin əraziləri talan edərək viranəye

çevirmək, milli, mənəvi, dini abidələri mehv etmək, regionun inkişafına ciddi şəkildə mane olmaq kimi antibəşəri əməlləri hansı ölkə həyata keçirseydi, BMT başda olmaqla bütün beynəxalq təşkilatlar onu "dar ağacına çəkərdilər". Ermənistən isə həmin vəhşilikləri törədəndən sonra da əlini-qolunu sallayaraq gəzir. Nəinki onları ittihad edən, heç qınayan da olmur. Niyə?

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına cani-dildən iştirak edən, bütün insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunmasına zəmin yaradan,

cəmiyyətin daha da demokratikləşdirilməsi məqsədilə köklü islahatlar aparan, Seçki Məcəlləsini məhz Avropa mütəxəssislərinin iştirakı ilə tamamilə yenileyen, ərazi bütövlüyü bərpa etmək üçün ədalətli müharibəyə başlayaraq qalib gələn Azərbaycan isə öz haqq səsini hamiya çatdırmaq üçün min-bir əziyyət çəkir.

Bizim dünya ictimaiyyətinə çatdırmaq istədiyimiz əsas məsələlərdən biri odur ki, Ermənistən rəhbərliyi 2020-ci il noyabrın 10-dakı məlum Bəyanata imza ataraq boynuna götürdüyü öhdəlikləri yerinə yetirsin. Ermənistən həmin öhdəlikləri, xüsusən, Zəngəzur dəhəlizinin açılmasını əngəlləməkdə davam edir. Həmin Bəyanatın təşəbbüskarı olmuş Rusiya Federasiyası isə İrəvan rəhbərliyinə "qulaqburması" verməyə tələsmir. Nə üçün?

Bu, az imiş kimi, Fransa parlamentariləri başda olmaqla bir sıra Avropa siyasi

Avropa Azərbaycanla Ermənistanın fərqiñə varmalıdır



(əvvəli 1-ci səhifədə)

Bəs Ermənistan neyləyir? Ermənistan öz havadarlarının köməyinə arxalanaraq, regiondakı bütün müsbət tendensiyalara badalaq gəlməyə çalışır. Rusiyalı politoloq Sergey Markovun dediyi kimi, Avropa İttifaqı və Fransanın vasitəciliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Praqada, ondan əvvəl Brüsseldə keçirilən görüşlər göstərir ki, Bakı İrəvan ilə olan bütün problemlərin və ziddiyyətlərin sülh yolu ilə həlli üçün maksimum diplomatik səylər göstərməyə hazırlıdır: "Təki Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tam şəkildə tanıyacaq sülh sazişi imzalamasına nail olsun".

Politoloq qeyd edib ki, Fransa neytral tərəf deyil və Paris Ermənistanın maraqlarına uyğun razılışmala nail olmağa çalışır. Amma danışqlara Prezident İlham Əliyev kimi həddindən artıq təcrübəli diplomat rəhbərlik edəndə hətta Fransa kimi hiyləgər, məkrli psevdovasitəcindən də sülhə doğru irəliləmək üçün istifadə oluna bilər.

Xatırladaq ki, rəsmi İrəvanın xahiş və yalvarışlarını cavabsız qoymaq istəmeyən Fransa Avropa İttifaqı missiyasını həm Ermənistan, həm də Azərbaycan ərazisində yerləşdirmək istəyirdi. Amma Azərbaycan qətiyyətə imtiна etdi və həmin qüvvələrlə lazıim olan yerde əməkdaşlığa hazır olacağını bildirdi. Markovun fikrincə, Paris və İrəvanın bu addımı qətiyyən sülhə xidmət etmirdi və Azərbaycan rəhbərliyi həmin bədham ideya-

nın reallaşdırılmasına imkan vermədi: "NATO missiyasının bu şəkildə yerləşdirilməsi Rusiyada ona qarşı düşməncilik, yeni küreyinə vurulan erməni bıçağı kimi qiymətləndiriləcək. Rusiyaya xəyanətin Ermənistana kömək edəcəyinə emin deyiləm. Bu, Rusiyanın Azərbaycana "bütün imkan və resurslarınızdan, o cümlədən, hərbi imkanlarınızdan istifadə edərək, Qarabağı tamamilə nəzarətə götürün!" mesajını vermesinə də gətirib çıxara bilər".

Odur ki, Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinə ünvanladığı son mesaj İrəvanın yadından çıxmamalıdır: "İkinci Qarabağ müharibəsinin dərsleri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əger orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim "yumruğ"umuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi...Qarabağ bizim torpağımızdır. Rus sülhməramlıları orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yene də faciə ilə üzləşəcəklər".

Fikrimizcə, bu mesajı avropalılar da unutmamalı, Azərbaycanla Ermənistanın arasındakı fərqləri yadda saxlamalıdırılar.

**İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"**